

XX asrin əvvələsində Azərbaycan mütəfakkirləri Əhməd bəy Ağaoğlu, Əli bəy

Hüseynzadə və başqa milli aydınlarımızı mühafizəkarlardan və «ittihadçılar»dan fərqləndirən nə idi? Xüsusiə, «Panislamizm» kalmasını ortaya atanlar şərqlilər deyil, qərbilərlər - deyən, Əli bəy Hüseynzadə hansı yolu seçmişdi? Ə.Hüseynzadə özü bu suala texminən belə cavab vermişdir ki, Rusiya müsəlmanlarının və türklerinin guya, «panislamizm» ideyası ətrafında ittifaq və ittihad edərək Rusiya və Avropa üçün böyük təhlükə olduğu haqqında yazdıqları böhtandan başqa bir şey deyildir.

forması geriyəpərəstlikdir; bunların üzündən müsəlmanlar 4-5 yüz il ərzində dünyada baş veren, cərayan edən yeniliklərdən, inqilablardan, dünyəvi elmlərdən xəberlər, nəsibiz qalıqlar [111, 141]. Bu baxımdan yenipərəstlik və köhnə-pərəstlik məsələsini «Həyat» qəzətinde müzakirə obyeketine çevirən Ə.Hüseynzadə, yalnız dini elmlərin öyrənilməsi ilə bağlı Ə.Axundoğlunun fikirlərinə qatılmayaraq tərəqqi etmeyin, bu mənada dünyəvi elmlərin öyrənilməsini zərurətindən bahs etmişdir [109, 124].

Beləliklə, Ə.Hüseynzadə bir tərəfdən müasirleşməyə həməşə hazır İslamlıq və türklik ideyasını irəli sürür, digər tərəfdən onun «panislamizm» və «pantürkizm» kimi qələmə verilməsinə qarşı çı-

Azərbaycanda mütərəqqi islamçılar məktəbi



Hüseynzadəyə görə, İslam dünyası o qədər müttəhid, müttəfiqdir ki, «panislamizm» kimi bir əcnebi kəlməsi icad edib yenidən ittihad və ittifaq etməyə əslə ehtiyacları yoxdur. Əslində müsəlmanların düşmənlerini qorxudan «İslam birlüyü» deyil, onların qəfət yuxusundan oyanıb tərəqqiya və maarifə üz tutmalarıdır. Deməli, Ə.Hüseynzadəyə görə, əsas məqsəd müsəlmanların tərəqqisi və maariflənməsi idi. Bu yolda isə, yalnız şəriət qanunlarından deyil, eyni zamanda Qərbin mütərəqqi deyərlərindən de istifadə etmək lazımdır. Halbuki mühafizəkarlar və «ittihadçı»lar bunu, yalnız İslam daxilində gördürdülər.

Ona görə də Ə.Hüseynzadə yazardı ki, mühafizəkarlar hər növ təze və yeni şeylərdən və işlərdən həzer edib insanları davamlı şəkilde bir nöqtədə saxlamaq xəyalındırlar [109, 34]. Bu baxımdan, avropalılar gözlerini gələcəke doğru dikdiyi halda, İsləm-Türk dünyası hələ de keçmişdən ayrıla bilmir. Halbuki keçmiş görmek, bilmək, yalnız istiqbali, tərəqqiyi təyin üçün lazımdır. Hüseynzadənin fikrincə, bu keçmiş-pərəstliyin mötədil şəkli köhnə-pərvərlik, ifrat

xirdi. Başqa sözlə, Ə.Hüseynzadənin yaradıcılığında mütərəqqi ruhlu İslamlıq və ya türkçülük deyil, bəzi Avropa mütəfakkirləri tərəfindən ortaya atılan və mürtece mahiyyət daşıyan «panislamizm» və «pantürkizm» təqnid olunmuşdu [78, 207].

Xüsusiə, Ə.Hüseynzadə ilk dövrlərde İslamiyyəti müsəlman-türk xalqlarının nicatı kimi görmüş, bir növ onu «İslam birlüyü»nə zərər verə biləcək, ayrıca götürülmüş is-tənilən milletçiliyə, kapitalizmə və marksizm-leninizmə (rus bolşevizmə) qarşı qoymuşdu. Onun fikrincə, inqilablardan baş vermesi üçün zəruri şərait olmalı, bütün inqilablardan təkamül yolu ilə baş verməli və her bir xalqın milli ruhuna, dininə, mədəniyyətinə uyğun olmalıdır. Bunu nəzərə alaraq Ə.Hüseynzadə yazardı ki, marksist-leninçilər birdən-bire sıçra-maq, özlərini qorxulu girdablara, uğurumlara atmaq isteyirlər: «İkincilər (marksist-leninçilər - F.O.) isə zənn edirlər ki, İsləmdə mədəniyyət, tərəqqi və təkamülə xidmet edəcək bir şey yoxdur. Avropa cəhətindən əsən bütün yeller, hətta zəhərli yeller belə şəfa-beşdir. Bunlar bütün bu maddi-

unluğun (materializmin), dəhriyunluğun (ateizmin), iştirakiyunluğun (sosializmin) mahiyyətlərinə özləri belə agah olmadan bu təriqəti-felsefiyyələrin nəşrə çalışırlar» [109, 34].

20-ci əsrin evvələrində, xüsusiələ 1900-1910-cu illərdə Azərbaycan türkləri arasında mütərəqqi İslamlıqlığın, «islam millətçiliyi»nin tənqimləşdirilməsi ideoloqu Əhməd bəy Ağaoğlu

da Ə.Hüseynzadə kimi, mühafizəkar İslamçıları həddən artıq yenileşməyə qarşı çıxmışdır ittihəm etmişdir. Çünkü onlar belə fikirleşməyə başlamışdır ki, müsəlmanların bütün fəlakətləri onların köhne adət-ənənlərden öz əvirmələri ilə bağlıdır. Ağaoğlu yazardı: «Əxlaq pozğunluğu, özbaşınlıq, keçmişə saygısızlıq və sərbəst düşüncə də məhz bunun sayəsində meydana çıxmışdır. Buradan da onlar (mühafizəkarlar - F.O.) belə neticəyə gelirlər ki, xilas yolu ne Avropana, ne də həyatın məntiqini axtarılmışasdır. Sadəcə, şəfəvərci keçmişə qayitmaq lazımdır. Bu keçmiş öz ecəzkar qüvvəsi ilə müsəlman aləmini xilas edəcəkdir» [5, 333]. Bu baxımdan, o, müsəlmanların mövhumat, cəhəlet içinde qalaraq yenileşməkdən tamamilə imtina etmələrinin de doğru olmadığı qənaətində idi.

Faiq Ələkbərov

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində çap olunur